



VÜQAR ƏHMƏD

Gülbalanın yaşı qırı üçü keçmişdi. İyirmi beş yaşından bu yana, yəni on səkkiz il idki, Nəriman Nərimanovun Azərbaycanın siyasi-ictimai mühitindəki fəaliyyəti ilə bağlı namızədlilik müdafia eləmək istəyirdi, bu günkü dillə desək fəlsəfə doktorluğu lakin komissiyadan keçə bilmirdi. Əslində mövzu o qədər də ağır mövzu deyildi, tədqiqat obyekti Nəriman Nərimanovun artıq XX əsrin əvvələrindən Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri, 1917-ci ildə çar Rusiyası məmurlarının, o cümlədən menşevik libası geyinmiş ermənilərin Nargin adasındaki türk əsirlərə verdikləri insanlığa sığmayan işgəncələrini Azərbaycan xalqı qarşısında bəyan etməyi, özünün buraxlığı "Hümmət" qəzətində bu haqda geniş və ətraflı məqalə yazmağı, türk əsirlerin xilası üçün el atası Hacı Zeynalabdin Tağıyevlə, eyni zamanda Bakının Şeyxül-Islamı Ağə Əlizadə, onlardan eləvə Bakının müsəlman əhalisi arasında onlarla nüfizlə insanlarla birlikdə əlin-dən gələn əsirgomemeyi, türk əsirlərə hər cürə yardım göstərməkdən ötrü Bakının bütün müsəlman əhalisini ayaga qaldırması, Azərbaycanda Şura hökuməti qurulandan sonra isə Azərbacanın məhşur generalları Səmədbəy Mehmandarovu, Əliağa Şixlinskini, Xosrov bəy Sultanovu, o cümlədən Hacı Zeynalabdin Tağıyevi, Azərbaycanın böyük bestekarı Uzeyir bəy Hacıbəylini ölümün pəncəsindən xilas etməyi, bundan eləvə da Dağılıq Qarabağın Ermenistana verilməsinin qarşısını almağı, ümumiyyətlə ruslar və ermənilər tərəfindən Azərbaycanın parçalanmasının qotiyəyti addimlarla qarşısını almağı və bir sira başqa xidmətləri haqqında idi.

Gülbala orta məktəbdə fərli oxumamışdı. Lakin zərər atasının rüşvətxor müəllimlərə verdiyi ianələr sayəsində orta məktəbi dörd və beş qiymətlərle bitirmişdi. Daşı belə əzib quma döndərən pul Gülbala orta məktəbi bitirəndən sonra da öz işini gördü. Atası külli miqdarda pul verib "atanın gül balası" Universitetlərdən birində tarix fakültəsinə saldı.

Gülbala universitetdə oxuduğu zaman bahalı kostyumlar, parılılı çəkmələr geyinər, qoluna qızıl saat taxar, dərs vaxtı tez-tez sağa-sola naşer salar, qəşəng qızların diqqətini özüne çəkmək istəyər, tənəffüs zamanı isə dəhlizdə ədalı yerislerlə, bufetdə cəmisi bir manatlıq yemək alanda belə cibindən ən azı iyirmi dənə yüzlük çiçəkarlı ətrafa nümayiş etdirir, eyni zamanda ən azı 50 min qiyəti olan avtomobili ilə hər kəsdən fərqlənmək isteyirdi.

Lakin nə qədər bəzənsə-düzənsə də, milyoner atanın oğlu olduğunu reklam eləsə də, heç bəxti göturmirdi. Nəinki qəşəng qızlar, heç qəşəng olmayan qızlar da ona məhəl qoymur-

dular. Güzgü qarşısında dayanarkən özünü qətiyyən eybəcər hesab eləməyən Gülbalanı istər tələbə yoldaşları, istərsa da başqları "İldar" adlandırdılar, lakin təbii ki, onun bundan xəbəri yox idi. Onu ən çox narahat edən isə qızların ona məhəl qoymaması idi.

Amma qızlar ona məhəl qoymasalar da, pulu həyatlarından çox sevəbəzi mülliimlər diqqət yetirirdilər. Onun xoşa gəlməyən görkəmindən iyərənsələr də bunu qətiyyən biruzə vermirdilər. Çünkü zaçot və imtahanlar da bu milyoner balasını yaxşıca soyurdular.

Gülbala isə səbəli idi, bir gün qus olub ucacağına inanırdı.

Lakin bütün bunlara yanaşı Gülbalanı tam mənfi adam kimi də qiymətləndirmək düz olmazdı. O, onunla bir kursda təhsil alan Qarabağ müharibəsində bir qızını itirmiş Şahbala adlı bir qaziye dərin iltifat göstərir, çox zaman onu öz masını ilə dersdən sonra evlərinə aparır, demək olar ki, hər gün tənəffüs zamanı bufetdə onu ləzzətli yeməklərə qonaq edirdi. Bundan eləvə onlarla bir kursda təhsil alan Şərqiyə adlı bir qızın qardaşı Qarabağ savaşında şəhid olanda bu acı xəberi eşidən kimi iri bir avtobus tutaraq kursun bü-

burda Gülbala iləşdi. Çünkü artıq Gülağın milyonları heç bir işə yaramırdı. Zəton Gülbalanın elmi rəhbəri yaşı artıq yetmiş haqlamış Səfiyəddin İsmayıllı olduğunu sört adam idi. Hələ sovetlər dövründə Bakı Dövlət Universitetində dərs deyərkən, hamının Stepan Şəumyanı təriflədiyi zamanlarda o, bu bolşevik donuna girmiş şeytanın Azərbaycan xalqına elədiyi pislikləri, 1918-ci ildə daşnak-bolşevik neofaşist hərbi birləşmələrinə başçılıq edərək Bakıda otuz min, Şamaxıda iyirmi min, Qubada iyirmi beş min, Kürdəmirdə, Göyçayda, Səlyanda, Lənkəranda on minlərlə günahsız, silahsız insanın, hamilə qadınların, körpə uşaqların, qocaların ən vəhi üssullarla qət-lə yetirdiyini, o cümlədən Azerbaycanı daşnak-bolşevik neofaşist hərbi birləşmələrindən xilas eləməyə gəlmış Qafqaz İslam Ordusunun qarşısına göndərdiyi on səkkiz minlik bolşevik ordusu Göyçay yaxınlığında Qaramərəməyə deyilən vadide Qafqaz İslam Ordusu əsgərlərinə möğləb olandan sonra Bakı şəhərinin dörd yüz milyon, qızıl pul dəyərində olan sərvətini Sevan gəmisinə yığaraq ailəsini, eyni zamən-

HEKAYƏ

XOŞBƏXT

tün tələbələrini yiğib Cəlilabada aparmış, şəhidin dəfn mərasimində canla-başla iştirak etmiş, şəklini bağrına basıb ağlamış, eyni zamanda onun şəklini Cəlilabaddakı şəhidlər xiyabanına qədər əllərində aparmışdı. Gülbala hüzür mərasimi zamanı şəhidin valideynlərinə pul da təklif elemişdi, lakin on doqquz yaşlı gənc öladlarını itirmiş at-a-ana bunu qəbul elememişdi.

Bir sözə Gülbalanı tam mənfi insan adlandırmaq günah olardı, lakin əfsuslar olsun ki, bəşər əlavəninəkən əsəriyyəti xətalardan xali deyil, əgər bütün insanlar günahsız, səvhəsiz olsayıdı, onda bütün bəşəriyyət peyğəmbərlərdən, imamlardan ibaret olardı.

Gülbalanın əllərinən pulla oynaması isə onun atası Gülağının təkcə zərgərliyi ilə bitmirdi. Azərbaycan müstəqiliyinə qoşuşandan sonra zərgər Gülağın əlində olan imkandan istifadə əleyib əvvəlcə super-market, sonra restoran, daha sonra isə otel açmışdı. Bütün bunlar isə ona xeyli gelir götürirdi. O da təkcə varisi - oğlu Gülbalanın xoşbəxt olması üçün əlindən gələni əsirgomemirdi. Nakotikdən, əyyaşlıdan, qurbanbzığdan uzaq Gülbala isə savadı kifayat qədər olmasa da alım olmaq istəyirdi və atası da onun məhz alım olması üçün imkani daxilində heç bir şey əsirgomemirdi. Belə ki, ona ayrıca bir çörək seksə də bağışlamışdı. Məsələ burasında idi ki, bu çörək seksə Gülbala yənə ən azı min manat gəlir getirirdi və elə bu da kifayət edirdi ki, o, cibindən dəst-dəst pul çıxarıb tay-tuşlarının yanına lovgələnsin.

Nə isə... Uzun sözün qısa pulu konfet kağızı hesab eləyən Gülbala aćığ müəllimlərə pul paylaya-paylaya universiteti bitirdi. Lakin ali məktəb diplomu ona yetmirdi. Magistratura xəlifə oldu, oranı bitirəndən sonra dərtoranturaya sənəd verdi. Bundan sonra fəlsəfə doktoru adı almaq üçün ona Doktor Nərimanovun Azərbaycan xalqı qarşısında ictimai-siyasi fəaliyyəti haqqında mövzu verdilər. Lakin məhz

da erməni komissarlar Amiryən qardaşlarını, Ter-Qabrelyani, Kaçenyanı, Mikoyanı da gəmiyə mindirərək əvvəlcə İrana, ordan da Hindistana qaçmağının kimsədən qorxub-çəkinmədən tələbələrinə bayan etmiş, buna görə dəfələrlə təzyiqlərə məruz qalmış, lakin əzmkarlığı, qətiyyəti ilə sözünün üstündə durmuş. Şəumyanın cinayətkar olduğunu Leninqrad arxivlərindən göstərdiyi sənədlərə istinadən subuta yetmiş və şəumyan pərəstlərin ağızını qıflımlaşdı.

Gülbalanın həm elmi rehbəri, həm də elmi dərəcə verməkdən ötrü topinan komissiyanın sədri Professor Səfiyəddin İsmayıllı hər üç ildən bir olaraq düz beş dəfə Gülbalanın dissertasiyasını qəbul etməmiş, onun elmi dərəcə almışına imkan verməmiş, əlibəsə geri qaytarılmışdı.

İndi isə, yenidən dərəcələndən sonra nəhayət ki, Gülbalanın alım olmaq ümidi xeyli artmışdı, çünki Səfiyəddin İsmayıllı bu yaxında ürək tutmasından rehmetə getmişdi. Gülbala mərhum "ustad"ının adından saxta rəy düzəldib pulu güci ilə müdafiə elədi. Sənədlərini Ali Attestasiyaya diplom almaq üçün təqdim etdirdi. Komissiyanın sədri akademik Maqsud Məlikzadə təyin olunmuşdu. Gülbala Səfiyəddin İsmayıllı ölümüne sevinmişdi, o sədri təyin olunmuş Maqsud Məlikzadənin də xarakterinə bələd deyildi. Gülbala yənə elə geldi ki, onuz da erkək, sifeti kılək pişiklərə bənzəyən molla miyəməyo dədi. Odur ki, addimlarını yeyinlədib ağır cüssəsinə uyğun gəlməyən iti addimlarla qaçan məllətin bərabərində çatıb onu pərişan edirdi.

Amma məhşur müğənni həm də millət vəkili Zübəyde Yaver qızının Gülağının atası tanışlığını biləndən sonra xeyli sakitləşdi. Gülağ çox çətinliklə olsa da Zübəyde xanımı telefonla qəsisi saxlaya bildi, Zübəyde xanım da öz növbəsində söz verdi ki, mütələq Maqsud Məlikzadə ilə danışacaq.

Bir gündən sonra Zübəyde xanım Gülağaya zəng vurdur və dedi ki, Gülbalanın bu on səkkiz il müddətində nələr çəkdiyini Maqsud Məlikzadəyə anladıb. O da vəd verib ki, mütələq bu

işə bir əncam çökəcək.

Gülağ Maqsud Məlikzadənin kabinetinə girdən professorun başı aşağı idi, nəsə yazırı. Gülağ udqanadıqda özünü təqdim edəndən sonra ona tərəf baxmadan sağ əliyle ona oturmağı təklif etdi və bir neçə saatlıq sonra başını qaldırıb onun üzünə baxdı, baxan kimi də sanki onu zəherli gürzə çaldı, əcaib bir cin görürən kimi gözleri kəlləsinə çıxdı, bütün bədəni əsidi, əvvəl səsi çıxmasa da, sonra var gücü ile bağrıdı:

-Rədd ol burdan! Cəhənnəm ol!

Özənli itirib şəşin bir vəziyyətə düşən Gülbalanın rənginin meyit kimi ağardığının fərqi vərmədən kətildən qalxıb əvvəlkindən də möhkəm səsle bağrıdı:

-Eşitmədin, cəhənnəm ol burdan! Allah sənə lənət eləsin!

Gülağ dili topuq vura-vura zorla dilləndi:

-Meni Zübəyde xanım göndərib.

Masud Məlikzadə titreyə-titreyə ona tərəf yerdid:

Cix, cix.

Gülbala suyu süzülə-süzülə kabidən çıxdı və dəhlizdəki bədənnüma güzgünlər qarşısında dayanıb sakit səsle dilləndi:

-Men bu insanlara neyləmiş gərəsən?!

Bir qədər sonra Gülbala güzgüdən aralanıb mobil telefonla atasına zəng vurdur, Gülağ məsələdən hali olan kimini səsini ucaltdı:

-Ay bala, ay Gülbala, mən sənə nə qədər deyim, alım olmaq sənin nəyinə lazım?! Pulun, evin-eşiyin, maşının. Alımlıq sənə nə verəcək?! Bəsdi dəha mən də təngə geldim.

Gülağ bunu deyib aparati qapadı. Gülbala telefonu cibinə qoyub pilələrə düşdü və binadan çıxbı o biri səkinin kənarında saxladığı maşının tərəf getdi, burdan maşınları gur keçdiyi üçün yolu çətinliklə keçdi və avtomobilinə yaxınlaşarkən başına ağ araxçın qoymuş, əynina gəy ləbbadə geinmiş bir molla gözünə deydi. Mollanın üzündə elə bir ifadə var idi ki, sanki alçaq dağları o yaratmışdı. Molla Gülbalanın yanından ötərən ona üzündən asılı olmayıraq ani nezər salıb üz-gözünü turşutdu, sonra üzünü başqa səmətə çevirib yavaşca dilləndi:

-Lənətullah!

Molla bu sözü nə qədər yavaş deşa də qulaqları pişik qulaqları kimi həssas olan Gülbala bunu eşti və əlinde maşınının açarı iti addimlarla molla yaxınaşdırıldı:

-Molla emi, olmaya mənə lənət oxuyursan?!

Molla yenə anı olaraq ona nəzər saldı, dərhal üz-gözü bir az da əyildi və başqa səmətə baxaraq dilləndi:

-Yox, yox..

Gülbalanın görünəndən sonra özünü o qədər yaxşı hiss eləməyen din xadimi "yox-yox" sözünü elə ifadə etdi ki, "x" hərfini yedi, buna görə də yox-yox əvəzina, yo-yo alındı. Gülbala yəsə elə geldi ki, onuz da erkək, sifeti kılək pişiklərə bənzəyən molla miyəməyo dədi. Odur ki, addimlarını yeyinlədib ağır cüssəsinə uyğun gəlməyən iti addimlarla qaçan məllətin bərabərində çatıb onu pərişan edirdi.

-Burax, bax, miyo-miyo, belə molla emi mən sənə nə yamanlıq eləməsem ki, məni lənətleyirsən?

Molla onun üzünə baxmadan başını buladı:

-Mən səni lənətləmədim oğlum. Seytana lənət oxuyurdum. Birdə ki, mən molla deyiləm, axundam.

(Davamı var)